

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 16 aprel 2016-ci il № 28 (2043) Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik.

Dağlıq Qarabağın və yeddi rayonumuzun Ermənistən silahlı birləşmələri tərəfindən işgal edilməsindən on illər keçib. Bu illər ərzində cəbhədə atəşkəs elan olunsa da, düşmən mütəmadi olaraq mövgələrimizi atəşə məruz qovur. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həlli-nə çalıssı da, qarşı tərəf işgal etdiyi ərazilərdən geri çəkilmir, işğalı davam etdirmək üçün silahlanma-yaya güc verir.

Aprelin əvvəlində ermənilər ərazilərimizi intensiv atəşə tutdular. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənə öz sözünü dedi - bir neçə yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etdi. Ordumuzun bu uğurlu əməliyyatı ilə düşmənə bir daha anlatdıq ki, Azərbacan dövləti nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Gərgin döyüşlər Tərtər yaxlığında da davam etdi. Burada diqqətimi çəkən məqam o idi ki, yerli əhali doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüsməyə hazır dayanmışdı. Onlar deyildilər ki, ölkə başçımız İlham Əliyevin ətrafında six birləşərk özlərinin ön cəbhədə döyüşən əsgərlərin yanında hiss edirlər. Ordumuzun döyük uğurları artıqca sade vətəndaşlar da əldə edilən qələbəni böyük coşqu ilə qeyd edirdilər.

Cəbhədə gərginlik hələ də davam edir. Ehtiyatda olan bölmələr də hər an düşmənə layiqli zərbe vurmaq üçün döyüşə hazırlırlar. Görüşüb söhbət etdiyim təcrübəli zabit Qiyas Abbasov döyük yolu keçmiş tədbirli komandirlərimizdəndir. O, düşməndən təhlükə hiss olunan ərazini gücləndirmek məqsədilə eləvə tapşırıqlarını verirdi. Bir neçə gün əvvəlki döyüslərdə hər bir döyükçümüzün əsl qəhrəman olduğunu da təsdiq etdi. Zabit onların rəşadətindən, qəhrəmanlıq nümunə-



“Biz ayrı-ayrı istiqamətlərdə döyüşürdük”


lərindən qürurla danışdı.

Öyrəndim ki, döyüslərdə zabitlərdən mayor İlham Hüseynov, baş leytenant Azər Məmmədov yaralanıb. Komandirlərinin savaş meydandasında göstərdikləri qəhrəmanlıqlardan əsgərlər qürurla söhbət açıdlar. Onlar belə cəsur, qəhrəman zabitlərə güvəndiklərini bildirdilər.

Döyük təcrübəsi olan digər zabitlərdən mayor Kazım Nəbiyev və kapitan Samiddin Zamanovla görüşüb söhbət etdim. Hər ikisi peşəkar hərbiçidir. Hər elminin sırlarını zamanında öyrəndikləri üçün onlar bu gün komandiri olduqları bölmələri lazımlıca idarə edirlər. Bəstəboy, qaranız kapitan isə söhbətimiz-

də döyüslərdə fərqlənən əsgərlərinin, Tovuz rayonunun Qovlar qəsəbəsindən olan əsgər Vüqar Aliyevin, Balakən rayonundan hərbi xidmətə çağırılmış heyət komandırı Hacı Həmetiyevin və başqalarının adlarını çəkdi. Həmin əsgərlərlə görüşmək istəyimi bildirdim.

(Ardı 2-ci səhifədə)



Lələtəpədə düşüncələr

2-ci səhifədə



İgidlərin ünvani

3-cü səhifədə



“Vətənim üçün lazım olan peşəni seçmişəm”

6-ci səhifədə



“Hər zaman yurdumuza, millətimizə bağlı olmalıdır”

7-ci səhifədə

Bu da həsrində olduğu-
muz yüksəkliklərdən biri.
Ötən il Cocuq Mərcanlıdan qə-
dərsiz həsrətlə baxdıgımız Lə-
lə-llahi adıyla tanınan təpə. Za-
manında camaatın inanc yerlə-
rindən olan məkan; Lələ-llahinin
duruşu göz doydurur. Könlümdən keçənlər əllərimdən ya-
pişib məni təpəliyə təref çəkir.
Xeyli aralıdan gördüyü bayra-
ğımıza yaxınlaşdırıqca gözləri-
min nuru artır elə bil; göy üzü-
nün yaraşığı üçrəngli bayraqı-
mız. Aprel ayının 1-dən 2-nə
keçən gecə qızından sıyrılan
qılınc misallı bir gəlise qucaq
açıb Lələ-llahi. Yan-yörəsinə
düşən mərmilərdən qırınma-
yib, sinəsinə düşən mərmilərin
hardan atıldığını, kimlərin atdi-
ğını bildiyindən bir boy da dikə-
lib. Gələnlərin qətiyyətini hiss
eleyib. Dili olsa, həmin anlarda
dil açardı, "Gəlin...", - deyərdi.
"Bu gəlişi 24 ildi gözləyirəm...
Gəlin..." ...

Zirvəyə beş-altı addım qalib...

Bu beş-altı addimlıq yol nə
qədər uzunmuş, Lələ-llahi, nə
qədər uzunmuş! Bu beş-altı ad-
dimlıq yol 23 il qədər uzun görünü-
nür mənə!

...Bu da zirve!

Bu da aprelin 2-si dan yeri
sökük-sökülməz Azərbaycan
əsgərinin qətiyyətinin, cəsarətin,
Vətən sevgisini bağırina basan
qürurum zirve! Bu anlarda mə-
nim üçün dünyanın ən uca zir-
vəsi Lələtəpə! Neçə gündü
Azərbaycan əsgərinin cəsarət
rəmzi!..

Bu neçə gündə gündüzlər
xəyallarında, gecələr yuxula-
rında şahlıq eləyən həsrətimin
ünvanlarından birinin ziyarəti-
dəyəm!..

Var səsimla üzü qarşı tərəfə
gışqırmak istəyirəm: bu bayra-
ğın işığı gözlerini qamaşdırma-
lı, mərə yağı! Qarşida səngər
qazmağa da həvəslənmə. Dö-
yüşsüz çəkilib getməsən, o
səngərlər səngərləri qazanların
qanına bələnəcək. Bu bayraq
esqinə, torpaq esqinə, Vətən
namına döyüşəcək əsgərləri-



Lələtəpədə düşüncələr

miz. Sizi yarandığınız günə pe-
şiman eleyəcək! Çekil get. Nə
qədər ki, can itirməmişən get. O
geca "Qaçaqlı" - harayına qarış-
ıb qaçanlar canını qurtardığı ki-
mi sən de canını qurtar. Bu hən-
dəverlərdən uzaqlaş! Uzaqlaş!..
Göy üzüne yayılan bayraqı-
mızın önündə diz çökürəm. Ozümü o ucalıqda hiss eləyi-
rəm; bayrağımız dalgalanır,
ürəyim tellənir. Akif Nihat Asya
bayrağı müraciətə "...hara istə-
sən, söyle, səni oraya sancı!"
- deyirdi. Bu da bayraqımızın
seçdiyi yerlərdən biri! Azərbay-
can əsgəri bayraqımızın isteyini
yerine yetirdi. Leytenant Zülfü
Rzayev, kiçik çavuş Elgün Bə-

dəlov, Rövşən Rəhimov, Üzeyir
Nəcəfov, İsmayıllı Nəsimov, Tey-
mur Əliyev, Nemət Haqverdi-
yev sənədi bayraqımızı Lələ-
lahinin zirvesinə! O anlarda né-
lər düşənublər görəsən? - du-
yumur deyir ki, Əsgəranı, Şu-
şanı xatırlayıblar. Bu bayraqı
Cıdır düzündə dalgalandırmaq
keçib könlüllərdən. Israfilin
bayrağımızı zirvəyə səncan əl-
lərindən öpmək istədim, qoy-
madım...

Aprelin 1-dən 2-ne keçən
gecə addim-addim yaxınlaşıb-
lar bura. Səssiz-səmirsiz. Ehti-
yatla. Bir-birinin izinə iz qoy-
maqla...

Düşmənin mövqeyinin yerini

təxmin bilirdilər. Həmin mövqe-
nin "beş-altı addimlığında" ayaq
saxlayıblar. Nəfəs dəribər. Ko-
mandırın tapşırığıyla mövqə tu-
tabular. Bir azdan mövqə qəle-
bəsi üçün döyüşəcəkdilər.

Atışılardan biri məlum
olacaqdı ki, burası Lələ-llahi istiq-
amətində düşmənin başlıca da-
yaq məntəqələrindən biri olub)...

Düşmənlərdən biri qəçməq
istəyib. Çavuş İsrafil Əhmədov
ona uzaqlaşmağa imkan verme-
yib; torpağa sərili qalıb düşmən.

...Hiss eləyiblər ki, snayperlə-
rin atışı altındadırlar. Bir qədər
daldalanaraq müşahidə aparıb-
lar. Atəşin mənbəyini müəyyən-
ləşdirmək çətin olmayıb. İsrafil
Əhmədovun atlığı qumbara-
tan mərmisi snayper qarışq
mövqeni "didik-didik eleyib..." ...

Aprelin 1-dən 2-ne keçən gecə
vurulan tankdan çıxıb başqa
tankla döyüşə qoşulan Hacı
Əhmədovun, tuşlayıcı Yalçın
Abbasovun, sürücü-məxanik
Rövşən Manafovun cəsarətinin
cazibəsindəyəm...

Gecənin gecə vaxtı təpəliklə-
ri aşa-aşa bu səmət irəlileyən,
cəsarətə döyüşənlərin könül
sirdəsi olmaq keçir könlümdən;
o gecəni bu igidlərin təəssürat-
larıyla yaşamaq istəyirəm. Ha-
misi "Döyüşdük, qələbə qazan-
dık..." deyir. "Belə döyüşdüm..."
demir. Çoxusu mayor Əliyevi
xatırlayırlar.

Muxtar Əsədov nəsə demək
istəyir, deyə bilmir. Zamanında
o da döyüşü olub. Kəlbəcar,
Ağdərə döyüşlərində itirak elə-
yib. Gözləri dolub-boşalar. İkimiz-
in de tanıdığımız döyüşürləri
xatırlayıraq. "Aprel döyüşləri tə-
sdiqlədi ki, ordumuz torpaqları-
mızı işğaldan azad eləməye qar-
dırırdı. Bunların hər birini qardaş
əvəzi bağırma basdım. Ayın 2-
sindən burdayam. Onlardan ay-
rıla bilmirəm. Sıralarında olma-
saq da, hər gün nəfəs-nəfəs-
yik..." - Muxtarın səsində dön-
məz qətiyyət var. Bu qətiyyətin
eynini bir az əvvəl tank koman-
diri Vasif Məmmədovun, gizir
Başir Yolçuyevin, polkovnik-ley-

tenant Elşən Qarayevin, mayor
Ceyhun Bağırovun (o, döyüşə
başqa hərbi hissədən üreyinin
hökümüyle könüllü gəlib),... se-
sində görmüşdüm. "Ruhun yaşı
olmur. Ruh həmişə eyni yaşda-
di. Ruhun yaşını Vətən sevgisi
müəyyənleşdirir..." - düşüncələ-
rimdə ilahi bir işiq hiss eləyirəm
ve bu işqdan işq olunmuş bütün
kəndlərimizdə dalgalana-
cq bayraqlarımızı görürəm.
Muxtar "O günə az qalıb" deyir.
Sözümüz kim eşitsə, bele deyər-
di. Lələtəpə bu istəyin başlangıcı
olacaq...

Bir nəfərin davamlı baxışları-
ni üzərində hiss eləyirəm...

Torpağın yaşıllığından, gö-
yün göylüyündən umduqlarımı
gözlərim kəçürürem.

...Lələ-llahidən qarşı yaxaya
barmaq qicadım. Azərbaycan
əsgərinin adından!..

Cocuq Mərcanlıya baxıram.

Neçə aylar əvvəl orda döyüş
növbəsi çəkən əsgərdən esit-
diklərim düşür yadıma: "Lələ-
təpəni de gözden qoymurraq.
Düşmən buranı da nəzarətdə
saxlayır. Oranı alsaq..." O əs-
gəri görə bilsəydim, bağırma
basardım: "Bu günə arzulayı-
dın, əsgər bala, Lələ-llahi sə-
nində. İndi sən düşməni nəzarət-
də saxlayırsan. Tərpənsə, tə-
pənəməyə cəhd eləsə, sənin cə-
sarətin, qətiyyətin onun canını
alacaq. Yaxınlarda sənin sən-
gərin tarixi sərhədlərimiz ola-
caq..." - deyərdim...

...Lələ-llahidən enmək istə-
mirəm... Qədərsiz sevgisinin -
Vətən sevgisidi bu sevgi - cazi-
besində qopa bilmirəm. Aşağı-
larda gördüklerimə zirvədən ba-
xıram. Bu zirvə qələbə zirvəsidil!

...Lələ-llahinin zirvesindən
sağa təref uzanan yol çəkər diq-
qətimi. Səbirsizliklə "Bu yol hara
aparı?" - soruşuram. Əsgərlə-
dən biri tələsk dillənir:

- Büyük qələbəyə aparı! -
deyir. Kövrəkliklə əsgəri bağır-
ma basıram...

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"

Erməni tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirir

Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair
əldə olunan razılışmaya baxmayaraq, Ermənistən silahlı qüv-
vələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə da-
vam edir.

Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti
təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddət-
dən artıq həqiqi hərbi xidmət hərbi tulluqçusunu kiçik çavuş Əh-
mədov Rüstəm Oruc oğlu şəhid olub.

Müdafıə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizləri-
nə dərin hüznə başsağlığı verir və sebr dileyir!

Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı
provokasiyaya görə məsuliyyət bütünlükə Ermənistən hər-
bi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək ca-
vab sarsıcı olacaqdır.

"Azərbaycan Ordusunun diversiya əməliyyatları keçirməsi barədə ermənilərin yaydığı məlumatlar yalandır"

**Erməni tərəfi son döyüş əməliyyatları zamanı çox-
saylı itkişərinin bir qismını açıqladıqdan sonra Ermə-
nistən ictimaiyyəti qorxu və vahimə içindədir.**

Müdafıə Nazirliyinin Metbuat Xidmətindən AZERTAC-in
sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistən kriminal hər-
bi-siyasi rejimi digər cəsədləri aşkarca çıxarmaq üçün yəqin
Azərbaycan Ordusunun guya hər gün diversiya əməliyyatları
keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və
ölülər barədə xəbər yayacaq.

Üğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəha-
nələrdən başqa çıxış yolu yoxdur.



"Biz ayrı-ayrı istiqamətlərdə döyüşürdük"

(Əvvəli 1-ci səhifədə)

Cəbhədə vəziyyət hələ de
gərgin olduğundan əsgərlər
döyüşə tam hazır vəziyyətde
dayanıblar. Onlar komanda
gözəyirdilər ki, düşmən hansı
istiqamətdə mövqelərimizə
basqı etməye cəhd göstərə-
sə, həmin istiqamətdə silah-
daşlarına dəstək olacaqlar.
Cox keçmədi əynində zirehli
jilet, başında dəbiləq olan ya-
raqlı-yaşaqlı bir döyüşə hər-
bi qayda ilə yaxınlaşdır özünü
təqdim etdi. Bu tovuzlu əsgər

Vüqar Aliyevdir. Vüqar son
döyüşləri belə xatırlayır.

- Ermənilər neçə gün idı ar-
tilleriya silahlarından bizim
mövqeləri vururdu. Bir gün
komanda gəldi ki, ermənilərin
üzərinə hücuma gedirik. Hami
kimi mən də, qardaşım Vüsal
da döyüşə getdik. Biz bir bölgə-
mənin tərkibində ayrı-ayrı isti-
qamətdə döyüşə girdik. Qar-
şımızdakı düşmən nə qədər
güclü müqavimət göstərsə
də, biz geri çəkilmədik, irəli
hücum edib ermənilərin möv-
qelərini ələ keçirdik. Döyüş

zamanı xeyli düşməni məhv
etdik. Döyüşdə mənim sağ tə-
rəfimdə manqa komandırı Samir
Qaçayev vuruşurdu. O da yaxşı döyüşürdü. Qarşımızda erməni pulemyotçu bize
ataş açırdı. Bir qədər sol tərəfə
keçib yerimi dəyişdim. Oradan
düşməni yaxşı gördürüm. Həmin mövqədən düşməni ni-
şan aldım və onu bıryolluq
susdururdum. Elə bu vaxt ermə-
ni pulemyotçusunun yanında
ki səngərdə snayper gördüm
və onu da vurmaq istəyəndə,
tez atış açıb görünməz oldu.
Şən demə düşmən Samiri ni-
şan alıbmış. Başından ağır
yaralanın manqa komandırını
öz mövqelərimizə gətirəndə
qardaşım Vüsalın da yaralan-
dığını eştirdim.

Döyüşün çox gərgin keçdi-
yin deyən Vüqar yeni savaş-
lara hazır olduğunu bildirdi.

Heyət komandiri Hacı Hə-
mətiyev də döyüşdə xüsusi
feallıq göstərib. Onun sərrast
atəşinə təcəsində ermənilərin
bir müşahidə postu darmadağın
olub. Cəsur əsgərimizin
bu rəşadətindən sonra döyüş-
çülərimizin irəliləməsinə im-
kan yaranıb.

Son döyüşlərde qəhrəmanlıq
ve şücaət göstərən dəyərlə
oğullarımızın savaş meyda-
nında əldə etdiyi qələbələr-
ə oxucularımızı növbəti say-
larımda da tanış edəcəyik.

**Mayor
Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"**



Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi cənab Herbert Salberin başçılıq etdiyi nümayəndə heyatı ilə görüşüb.

Ermenistan-Azərbaycan qoşunlarının temas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Zakir Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və məlki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb.

Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq bir vaxtda erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdü-



yünü, danışıqlar prosesinin neticəsiz qalmasını da bir da-ha qonaqlara xatırladıb.

"Ermenistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistən hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxla-

maqdə davam edir. Bize yaxşı məlumdur ki, iş-galçılar Azərbaycan əsgərinin onlara vurdugu zərbədən sonra ağır vəziyyətə düşübələr. Ona görə də Ermənistən dün-yanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır. Rəsmi Yerevan ar-

tıq öz hərəkətlərdə heç nəye məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyaseti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik.

Əks halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal

altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi ki-mi müqəddəs vəzifəni mütləq yerinə yetirəcəkdir", - deyə nazir bildirib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistən hakimiyyətində temsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və tö-rədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münəqşələri hüququnu poza-raq azərbaycanlı məlki əhaliyə qarşı zorakılığı, döyüş meydandasında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.

Sonda qonaqları maraqlan-dıran bütün suallar ətraflı ca-vablandırılib.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti,
foto
çavuş
Vüsal HƏMİDOVUNDUR**

Mülayim yaz səhəridir, axşamdan başlanan narin yağış səngiyib. Həmkarım Rəşid müəllim göyün üzündəki topa buludlara baxıb: "Kaş yağış olmasın, yoxsa işğaldan azad edilən yüksəkliyə gedib çıxa bilmərik, arzum ürəyimdə qalar", - deyir. Sairin ürəvincini əla almağa çalışıram: "Heç narahat olma, hər şey yaxşı olacaq." Elə bu fikirlərimizi bölüşə-bölüşə qərargahın yerləşdiyi əraziyə çatırıq. Burada çoxdan tanıdığımız və şəxsiyyətinə dərin hörmətimiz olan vətənpərvər zabit Mais Bərxudarovla görüşən kimi qurşığımız açılır. Axi bilirdik ki, M.Bərxudarovu tapan kimi bütün qayğularımız asanlıqla həllini tapacaq.



- Xoş gəlmisiniz, - deyən zabit son günlərin döyüş qayğılarından, hər bir əsgər və zabitimizin yüksək əhval-ruhiyyədə olmasına, son nəfəsinədək döyüşmək əzmindən fəxrlə danişir.

Yüksek rütbəli zabit iş planımızla maraqlananda önce Azərbaycanımızın üçrəngli bayrağının əzəmətlə dalğalandığı Lələtəpə zirvəsinə ziyan etmək fikrimizi, sonra isə son döyüşlərde şəxsi fedakarlıq nümunələri göstərmiş hərbi qulluqçularımız haqqında qəzetimizin növbəti nömrəsinə yazılar hazırlayacağımızı bildirik. Tez bir vaxtda yola düşürük, yol yoldaşımız isə şəxsi heyətin mənəvi-psixoloji hərziyinə cavabdehlik daşıyan məsul zabitlərdən biri Seymour

Ön xətdən reportaj

İgidlərin ünvani



Yerli əhali de döyüşçülərimizə köməyini əsirgəmirdi, amma nizami, döyükən ordunun olmaması artıq öz sözünü de-mişdi. Düşmən günbəgün cəbhə xəttini daraldırdı, bir-birinin ardınca kəndlərimiz işğal olunurdu.

Həmin ilk cəbhə ezamıyyətimdən düz 23 il ötür. Yenə Cəbrayıllı rayonu ərazisindəyəm, amma əvvəlki dövrə müqayisədə ovqatım çox yaxşıdır. Qüdrətli ordumuz forma-laşıb, artıq biz düşməndən qat-qat üstünük. Müasir dünya orduları səviyyəsində qurulan, yeni silah və hərbi texnikalarla təmin olunan Azərbaycan Silahlı Qüvvələri hər addımda düşmənə qətiyyət göstərmək əzmindədir. Elə aprelin 1-dən 2-nə keçən gecə qəsbkarların yeni təxribatına cavab verən döyüşçülərimiz nail olduqları böyük uğurlar da dediyimizə əyani misaldır. Bələdçimiz qarşısındaki yüksəkliyi göstərib deyir:

- Məşhur Lələtəpəyə çatırıq. Baxın, bayraqımız zirvədə necə dalğalanır?

- Birçə tez çataydıq, o bayraqı bağrıma basacam, - deyə həmkarım sanki xeyallarından qəfil ayrılrı.

Budur, maşından düşüb piyada zirvəyə qalxırıq. Zabit bi-zə ehtiyatlı olmayı, yalnız cığırla hərəkət etməyi məsləhət görür. Əlbette, bu narahatlı səbəbsiz deyil, axı düşmən geri çəkilərkən öz rəqibini itki-lərə məruz qoymaq üçün ərazi minalayırdı.

- Bayraqım - qürurum, şərəfim mənim, - deyib bir dünya sevincə zirvədəki üçrəngli dövlət bayraqımıza doyunca tamaşa edirəm. Şair özündə toxraq tapmir, gözləri yaşdan bogulur. Bu öz xalqına, millətinə, müstəqil dövlətçiliyinə hədsiz sevgisi olan bir zi-yalının həyəcanıdır. Bayraq müqəddəsdir, cüntü dövlətin, millətin azadlıq rəmzidir. Hər dəfə hərbi hissələrimizdə and-içmə tədbirlərində əsgerlerin diz çöküb bayraqımıza and içməsini seyr edəndə qururla-nmışım ki, mən də bu azad millətin övladıyam.

Qururlu döyüşçülərimiz, bu

bayraqın zirvədə dalğalanması ilə nəticələnən qələbəmizin səbəbkəri olan oğullar bizi əhatəyə alırlar. Hər üzdə fə-rəh, sevinc duyuram. Elə bil hər kəs dillənib demək istəyir ki, qəlebəmizdə onun da payı var. Yaşə, var ol, Azərbaycan Ordusu! Gör nə qədər metin, mübariz oğulları özündə birləşdirib. Düşmənə meydan oxuyan, hərbi gücünə dünyaya sübut edən ordumuzla hər bir vətəndaşımız, böyükü-kicikli, qocalı-cavanlı, bütün Azərbaycan fəxr edir. Hər kəs inanır ki, qısa vaxtda möhtəşəm uğurlara imza atan doğma orдумuz yağı tapdağında olan torpaqlarımızı son qarışına kimi azad etməyə, illərdir doğma ev-esiklərinə, əzizlərinin uyduğu yerlərə dönmək arzusunu ilə yaşıyan soydaşlarımızın həsrətinə son qoymağə qadirdir. Yanımızda dövrə vuran hər əsgərimizi, hər zabiti-mizi bağrıma basıb təbrik etmək istəyi keçir könlümdən.

Ad gününü döyüsdə keçirən baş leytenant

Bu arada bir gənc zabitle - Ağsu rayonundan olan baş leytenant Elşad Hasilovla həmsöhbət oluram. Çünkü onun döyüşü yoldaşlarından biri demişdi ki, aprelin 1-də Elşadın ad günü imiş. Öyrəni-rəm ki, 2005-ci ildə ali hərbi təhsilini bitirəndən sonra bir müddət Naxçıvanda, ön xətdəki hərbi bölmələrin birində xidmet edib. Hazırda yenə də cəbhə xəttində mühəndis-is-tehkmə bölməsinin məsul za-bitlərindən biridir.

- Elşad, ad gününü döyüsdə qarşılıqla hissələrini bö-lüşmək istərdinmi?

(Ardı 6-cı səhifədə)

Kapitan Vaqif Dilqəm oğlu Bayramov ilk dəfə ötən ilin dekabrında görmüştüm. Hündürboy, pəhləvan cüssəli zabitin necə vətənpərvər, cəsur döyüşü olduğunu elə ilk səhbətimizdən bilmək olurdu. Sadə, təvazökarlıqdan uzaq bu döyüşü ilə yol yoldaşı olmaq mənə xoş təsir bağıtlamışdı. O, özü haqda heç nə danışmaq istəmirdi. Vaxtimiz çox, yolumuz da uzaq idi. Vaqif səngərdə dayanan Vətən oğullarının qoçaqlığından söz açırdı. Deyirdi ki, mənfur düşmən heç vaxt Azərbaycan əsgərinin üzərinə gələ bilməz. Çünkü erməni vandalları bizim gücümüzə yaxşı bələddirənlər. O, ancaq uzaqdan-uzağaya güllə atmaqla özü-nün "varlığını" göstərmək istəyir, - demişdi.



Vaqifin işgalçi erməni vandallara qarşı böyük nifreti vardı. Təbeliyində olan döyüşçüləri də bu ruhda tərbiye edirdi. İşğaldə olan torpaqlarımızı azad etmək üçün zabit kimi üzərine düşən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə çalışırı.

Vaqif Bayramov hələ kiçik yaşlarından od-alovun içində çıxmış bir cəngavər idi. O, Naftalan şəhərində anadan olmuşdu ve orada böyük boyaya-başa çatmışdı. Vaqifin uşaqlıq illəri Goranboy və Naftalan ətrafında ağır döyüşlərin getdiyi dövərə təsadüf etmişdi. Böyük qardaşı Mehman Bayramov Sovet ordusunda desant polkunda xidmətdən yeni qayıtmışdı. 1992-ci ilin yaz aylarında Ağcakənd ətrafında qızığın döyüşlər başlayanda Mehman Bayramov könülü döyüşə gedib. Həmin ilin iyununda Ağcakəndin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hazırda Naftalan şəhərində şəhid Mehman Bayramovun yaşadığı binanın yanından ötən hər kəs ixtiyarsız olaraq bir anlığa ayaq saxla-

“Balaca qəhrəman Vaqifə xatirə olaraq”

yır, fasaddaki baralyefə diqqət yetirib yoluna davam edir. Vaqifin narahat ömrü də bundan sonra başlayır. Qardaşı Mehman şəhid olanda 13 yaşlı Vaqifi evdə saxlamaq mümkün olmurdu. O, qardaşının qisasını düşməndən almaq üçün Mehmanın döyüşdürüb batalyonaya gedir. Onun hələ balaca olduğunu və döyüşə yaşı çatmadığını bildirənlər də, Vaqifi inadından döndərə bilmirlər. - Heç olmasa, döyüşçülərə sursat daşımada kəmək etməyə gütüm çatar ki, - deyib qardaşının döyüşü yoldaşları ilə Ağdərəyə qədər gedib çıxır. Dəfələrlə Vaqifə evə qayıtmayı tövsiyə etsələr də, onu inadından döndərə bilirlər. Oğlundan nigaran qa-

lan valideynlər onun sorağını döyüş bölgələrindən alırlılar. Atası Dilqəm dayı Vaqifi dəfələrlə döyüşçülərin arasında tapıb evə getirmişdi. O zaman balaca döyüşçünün yüksək çinli zabitlər də tanıydırdı. Hətta 24 mart 1993-cü ildə "Qlobus" və "Vişka" yüksəklikləri uğrunda güclü döyüşlər gedən zaman gənc Vaqif də Ağdərədə goranboylu döyüşçülər arasında olub. General-polkovnik Nəcməddin Sadıkov gənc döyüşçünü görüb yanına çağırır. Silahdaşları balaca Vaqifi komandırə qorxubilməz, ığid döyüşçü kimi təqdim ediblər. Müdafiə nəzirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ona "Balaca qəhrəman Vaqifə xatirə olaraq" sözləri ya-

mək daha asan olacaqdı. O, burada özünü heç vaxt rahat hiss etmirdi. Deyirdi ki, vaxtında döyüş başlaşaydı, erməni quzdurlarını məhv edib torpaqlarımızı azad edərdik.

...Aprelin ilk günü idi. Cəbhənin bütün istiqamətlərində düşmən mövqelərimizi və yaxınlıqda yerləşən yaşayış kəndlərimizi artilleriya silahlarından vurmağa başladı. Cavab atəsi açsaq da, düşmən susmaq bilmirdi. Vəziyyət daha da ağırlaşmaqdə davam edirdi. Naftalan şəhərini və Tapqaraqoyunu yaşayış məntəqələrini düşmənin ağır silahlarından müdafiə etmək məqsədilə ordumuzun bölmələri Taliş kəndi istiqamətində hərəkətə keçdi. Şanlı ordumu-

zun bölmələri cəbhənin əsas istiqamətini yarmağa müvəffəq oldu. Taliş kəndi və yaxınlıqdakı bəzi yüksəkliklər düşməndən temizləndi. Lakin bu əməliyyat itkisiz keçmedi.

Kapitan Vaqif Bayramov digər silahdaşları ilə daha bir döyüş tapşırığı alır. Taliş kəndi yaxınlığındakı yüksəklikləri düşməndən azad etməyə yollanırlar. Onlar hücum edən zaman düşmən mövqelərinə yaxınlaşırlar. Bundan duyuş düşən ermənilər döyüşçülərimizi atıcı silahlardan atəş tutmağa başlayıb. Döyüşçülərimizin irəliliyini görən gavurlar ərazini əvvəlcə minaatanlardan, daha sonra isə iricəli silahlardan atəş tutublar. Vaqifgil düşmənə qarşı ığidlilik döyüşüb. Son anda isə mənfur erməninin güləsindən kapitan Vaqif Bayramov yayına bilmeiyib. Onun silahdaşı kapitan Asif Rəsulov isə ağır yaralanıb. Vaqif sonuncu döyüşdə də düşmən üzərinə əsl qəhrəman kimi getmişdi. Döyüşçü ölümü ilə bir daha Vətənini canından artıq sevən oğul olduğunu təsdiq etdi və o, üç övladını Vətənə əmanət qoyub getdi.

Major Qafqaz Əsgərov şəhid döyüşümüzü xatırlatıraq deyir:

- Kapitan Vaqif Bayramov bacarıqlı zabit idi. O, verilən hər bir tapşırığı vaxtında yerinə yetirirdi. Sonuncu döyüşlərdə Vaqif bir daha nəyə qadir olduğunu eməli ile göstərdi. Onun yoxluğuna hələ də inana bilmirik. Yaxşı deyiblər ki, şəhidlər cismən həyatda olmasalar da, ruhən qəlbimizdə yaşayırlar. Vaqif kimi nə qədər şəhidimizin qisasını düşməndən almağa daim hazırlıq.

Major Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

15 aprel 2016-cı il.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrik minaatanlardan, qumbaraatanlardan və iricəli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumiyyət 110 dəfə pozub.

Ermənistən Respublikası İcəvan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarimca, Ağdam rayonunun Şıxlар, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmərli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuperatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadız, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıllı rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıllı rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər dən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin mövqelərinə və səngərlərinə 118 dəfə atəş zərəsi endirib.

NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəesində görüş keçirilib



Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəesində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri cənab Vilyam Lahu üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri" nə dair brifiq verilib.

Brifinqdə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlar-

dan aramsız atəşə tutması nəticəsində yerli infrastrukturaya dəymış ziyan, eləcə də

mülki əhalidən arasında ölen və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib.

Əlavə olaraq, Ermənistən tərəfindən tərəfdilimə təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri haqqında məlumat verilib.

Eyni zamanda Ermənistən Azərbaycana qarşı aparıldığı informasiya mühərbiyiçərəvəsində hərbi qulluqçularımızın erməni əhalisindən qarşı guya aqressiv hərəkətləri barədə erməni tərəfinin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.

Sonda cənab Vilyam Lahu-nun sualları cavablandırılıb.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**



Tibb xidməti

Yaralara məlhmət tibb ocağı

Düşmənin təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyatlar zamanı şəhidlərimiz də oldu, yaralalarımız da. Yaralularımızın qısa vaxtda öz sağlamlığına qovuşmasında ordumuzun tibb xidməti nümayəndələrinin fədakarlığı danılmazdır.

olaraq orduya həsr etməyi qərara alıb. Bu bağlılığın əsas səbəbi isə qardaşı Namiq Abdullayevin nakam taleyi olub. Namiq 1992-ci ildə Tərtər istiqamətində gedən döyüslərdə tibb xidməti zabiti kimi iştirak edib ve yaralıları çıxararkən şəhid olub.

Söhbətimiz zamanı Elçin Abdullayev son günlər baş verən döyüslər zamanı yaralalarımıza göstərilən tibbi yardımından danışaraq dedi:

- Xüsusişlə qeyd etmək istə-



Cəbhə bölgəsindəki hərbi hospitallardan birinin xidmət qayğıları ilə tanış olmaq üçün eziyiyətə yola düşürəm. Dan yeri təzə sökülürdü, lakin mənzil başına çatanda ağ xalatlılar xidmet yerindəydi.

İlk olaraq tibb xidməti zabiti Elçin Abdullayevle həmsöhbət olurraq. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirən zabitin sözlərinə görə, orduda iliarmlıq xidmet müddəti başa çatan- dan sonra həyatını birmənalı-

yirəm ki, bölgəmizdə hərbi əməliyyatlar başlayan gündən hospitala daxil olan heç bir yaralının vəziyyəti ağırlaşmayıb, insan itkilərimiz olmayıb. Yaralılara dərhal qəbul şöbəsində ixtisaslı tibbi yardım göstərilirdi. Arsenalımızda olan tibbi maşınlar döyük meydandan yaralıları hospitala vaxtında çatdırmaq üçün səfərber edilmişdi. Hospitalın həkim ve feldşerləri də döyük meydanda gülə yağışının altından yaralıları

Mayor Elşən Hacıyev də Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirib. Ixtisasca aneste-



çıxararaq hospitala çatdırır ve operativ şəkildə tibbi müdaxilələr həyata keçirilirdi.

Təcrübəli tibb zabitine görə, təchizat baxımından hospital müasir preparatlar və texniki avadanlıqlarla tam şəkildə təchiz edilib. Buna görə də hospitalda istenilən formada kəllə-beyin, qarın, döş yaralanmaları və damar cərrahiyələrini həyata keçirmək mümkündür. Hətta yuxu arteriyasının zədələnməsi ilə daxil olan yaralı əsgərlərin həyati xilas edilib. Hazırda onlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülbər və orada müalicələri davam etdirilir.

- Hərbi əməliyyatlar dövründə şəxsi həyatımız gecə-gündüz dayanmadan öz xidməti vəzifəsini məsuliyyətə yerinə yetirib, - deyə Elçin həkim söhbətinə davam edir. - Çünkü məqsədimiz bir idi: torpaqlarımız işğaldan azad olunsun. Şükürler olsun ki, elə ilk həm-ləden uğurlar qazanmışdıq. Sevinirdik. Yaralıların həyata qaytarılmasında bu sevinc hissini da böyük rolu vardi.

Hospitalın cərrahiyə, anestezioqrafiya və intensiv terapiya bölmələrinin, eləcə də Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezam olunan tibb işçiləri ilə tanış olmaq imkanı qazanıram.

Mayor Elşən Hacıyev də Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirib. Ixtisasca aneste-

zioloq-reanimatoloqdur.

- Mühəribədə şəhid də var, yaralı da. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa dileyirəm. Biz həkimlərin borcu isə yaralıların sağlamlıqlarına qovuşmasında elimizdən geləni etməkdir. Hər birimiz öz vəzifəmizin məsuliyyətini dərk edir, xidmətimizi ciddi və nöqsansız aparırıq. Bizimle ciyin-ciyan gecə-gündüz bilmədən, yoruldum demədən xidmət

ralımıza ana, bacı kimi xidmət edib, tez sağalmaları üçün ellərindən geləni ediblər, - deyə mayor Elşən Hacıyev söhbətində bildirir.

Nizamlı şəkildə təşkil olunan xidmət, təcrübəli həkimlər və ürəyi Vətən eşiyle yanın şəxsi heyət. Bütün bunların səbəbidir ki, hospitala daxil olan bütün yaralılar artıq öz sağlamlıqlarına qovuşublar və az bir vaxtdan sonra öz xid-



aparan tibb bacıları baş çavuşlar Arzu Məmmədova, Məlahət Rzayeva, çavuşlar Ətra-be Quliyeva, Yegane Yusifova və əsgər Rehile Rüstəmovanın xidmətlərini xüsusişlə vurğulamaq lazımdır. Onlar hər bir ya-

məti yerlərinə qayıdaqlaqlar. Bir sözlə, hospitalın şəxsi hə-yeti ən ağır yaralıya belə vaxtında məlhmət olmağı bacarıb.

Baş leytenant Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"

Leytenant Kamil Poladov peşəkar hərbçidir. Hələ kiçik yaşlarından zabit olmayı qərarlaşdırıb, taleyini hərbi sahəyə bağlamaq isteyib. Arzusuna çatmaq üçün C.Naxçıvanski adına Hərbi Liseyə üz tutub. Böyük həvəsəl hərbi bilikləri öyrənməyə başlayıb. Sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Təhsil aldıqca hərbi işə marağı, həvəsi daha da artıb.

- Hərbi təhsil illəri sanki bir göz qırpmında ötbə keçdi, - deyə gənc zabit söze başladı.

- Leytenant rütbəsi alanda sevincimin həddi-hüdudu yox idi. Çünkü illərdən bəri ürəyimde gəzdirdiyim arzuma çatmışdım. İstəyə çatanda hər kəsin qəlbi sevincə dolur, fərehlənir, qürur hissi keçirir. Həmin günlərdə həyatımın ən xoş anlarını yaşadım. Bir müddət-dən sonra hərbi hissəyə xidmətə yollandım. İki ilə yaxındır ki, cəbhə bölgəsində yerləşən hərbi hissədə - düşmənlə temas xəttində borcumu yerine

Gənc zabitlərimiz

"Əsgərlərimlə fəxr edirəm"



yetirirəm. Xidmətimiz çox məsuliyyətlidir. Bu gün zabit kimi, komandir kimi üzərimə böyük vəzifələr düşür.

Qoynunda dünyaya göz açdırın yurdunu qorumaq mütəqədəs və şərəflə bir vəzifədir. Bu vəzifəni yerinə yetirmək hə-

bir zabitdən də böyük məsuliyyət tələb edir. Mən bu torpağın övladı kimi üzərimə düşən tapşırıqları peşəkarlıqla yerinə yetirməyə çalışıram. Vətəne ürəkdən bağlı olan həmkarlarımla ciyin-ciyan yurdumu qoruyuruq. Şəxsi həyatımız daim mövqelərde ayıq-sayıqdır, erməni qəsbəkarları atəşkəs rejimini pozmağa cəhd edən kimi onları qətiyyətə susdururraq. Düşmənin bütün cəhdləri puça çıxır. İnanıram ki, yaxın vaxtlarda ermənilərin bütün məqsəd və arzuları ele bu cür puça çıxacaq.

Taqim komandiri söhbətində əsgərlərindən, onların şücaətindən heveslə söhbət açır. "Onlar bütün diqqətlərini xidmətə yönəldiblər. Elə buna görə də uğur qazanıraq. Yeri gəlmişən, xidmətdə fərqlənən əsgərlərdən Həmzə Məmmədov, Taleh Bədirov, Ramiz Seyidməmmədov, Tərlan Babayev, Xaqani Məmmədov, Tural Cəfərovun və başqalarının adlarını çəkmək istərdim. Komandiri olduğum bu

əsgərlərlə fəxr edirəm."

Sonra leytenant Kamil Poladovla birlikdə postları gəzdik. Onun davranışında, səsində komandırılıq qətiyyəti hiss olunurdu. O, əsgərlərə tapşırıq verəndə də, postları yoxlayanda da, onlarla söhbət edəndə də diqqəticil id. Heç ne diqqətindən yayılmırı.

Oyrəndim ki, leytenantın nümunəvi xidməti komandanlıq tərəfindən də layiqince qiymətləndirilib. Ötən ilin yenklərinə görə həm fəxri fərmanı layiq görülüb, həm də mükafat alıb. Leytenant bütün bunları nümunəvi xidmətinə verilən layiqli bir qiymət kimi dəyərləndirir.

Səngərlərdən geri dönməye hazırlaşırıq. Hami ilə bir-bir görüşüb ayrılrıq. Həm leytenant Kamil Poladova, həm də onun əsgərlərinə xidmətlərində uğurlar arzulayaraq "həvbəti görüşlərədək" - deyirəm.

Mayor Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"



- Yoldaş mayor, pilot olmaq istəyi sizdə nədən yanarıv ve təyyarəcılardan başqalarından fərqi nədir?

Bu sualın cavabını romanikaya, bədiiliye bağlamaq istəmirdim. "Bir gün həyətdə oy奴ayırımdı, başımın üstündən təyyarələr keçdi. Başımı qaldırdılar təyyarələrə baxıb pilot olmaq qərarına gəldim" deməyəcəm. 11 illik təhsilimi bitirmişdim. Peşə seçimi etməliydim. Bu seçimi edəndən nəyi bacararam ve bununla yanaşı sevgim hansı sahəyədir suallarını özüm-özümü verdim. Bu vaxt seçmek istədiyim peşələr arasında pilot olmaq istəyi ve bunu bacara biləcəyimə inam digərlərindən üstün oldu. Həmçinin dövrün tələblərinə uyğun hərəket etməyi qərara aldım. Cünki torpaqlarımızın 20 faizi erməni işğali altında dır. Vətənim üçün doğru olan peşəni seçmişəm.

Hər bir işin çətinliyi, məsuliyyəti var. Hər kəs öz işinin məsuliyyətini dərk etməlidir. Məsuliyyət dərk olunan yerde uğur da daim səninlədir. Bu səbəbdən də pilot olmaq bilik, dərrake ve bacarıqla, yanaşı, məsuliyyət de tələb edir.

- Bildirdiniz ki, seçmək istədiyin peşələr arasında pilot olmaq istəyi digərlərinin üstünlüyü...

Təxminen 7-8 yaşım olardı, bəlkə də çox, atamın təyyarəçi dostu vərdi. O, keçirdiyi üçüşlərdən, səmadan yere

baxmağın qeyri-adı bir hiss olmasından danışındı. Onun səhbətlərinin təsiri olduğunu deyə bilərem.

- İlk uçuşunuz nə vaxt olub və necə xatırlayırsınız?

Tək uçduğum güne qədər bir çox yollar keçmişəm. Əvvəlcə 4 illik təhsil, sonra uçuş hazırlıqları. Və nehayət, bir gün gəlir ki, nəzarət uçuşu keçirilsən. Bu uçuş hər bir pilotun həyatında çox önməlidir. Belə izah edim ki, bu uçuşdan sonra sən pilot ola bilməzsən deyilə bilər və bütün xəyalların puç olar. 2007-ci ilin martında bu uçuşu həyata keçirdim. Nehayət, uça biləcəyimə razılıq verildi.

Bu hissələr cümlələrlə ifadə ediləsi deyil. Səhər tek uçacağı bilirsən. Evə gelib hazırlıqlarını görüb tez yatmağa çalışısan ki, uçarkən beynin rahat olsun. Lakin elə hey fi-kirləşirsin. Yuxuya geda bilərsən. Nehayət, həyatında yeni bir sehifə, ömrə yaddaşında unudulmaz xatirəyə dönen bir səhər açılır.

- Təyyara səmaya qalxdığı an hansı hissələri keçirdiniz?

Bu hissələri ifadə etmək, doğrudan da, çətindir. İnsanın ilk övladı olan an keçirdiyi hissələr kimi qarışır. Qəribə duyuların burulğanında qalırsan. Illərimin bəhrəsini görmüşdüm. Artıq bir pilot olaqə Vətənimin səmalarındaydım. Elə bil ki, xoşbəxtlikdən göyün yedinci qatında olursan.

Müsahibə

"Vətənim üçün lazımlı olan peşəni seçmişəm"

"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri bu ilin martında Türkiyənin Konya şəhərində keçirilib. Dünən yanın bir çox qabaqcıl ölkələrinin təlim keçdiyi "Anadolu Qartalları"nın bu dəfəki qonağı Azərbaycan təyyarəçiləri olub. Təlimlər ərafəsində həmsöhbət olmaq imkanı qazanlığım pilotlarımızdan mayor Rəşad Ataklışiyevdir.



- Hansı tip təyyarələri idarə etmisiniz?

- İlk olaraq L-39 təlim, sonra isə MiQ-29 qırıcı təyyarəsində uçmuşam. "TURAZ Şahini - 2016" təlimlərində isə F-16 qırıcı təyyarəsini idarə etmək nəsibim oldu. Hər təyyarəni idarə etmək fərqli həyəcan və təcrübədi.

- Idarə etdiyiniz MiQ-29 qırıcı təyyarəsi haqqında nə deyə bilərsiniz?

- MiQ-29, coxməqsədli IV nəsil döyüş təyyarəsidir. Bildiyiniz kimi, bu təyyarələr Rusiya istehsalıdır. ABŞ-in F-16 və FA-18 tipli qırıcılarına qarşı mübarizə aparmaq üçün istehsal olunub. ABŞ-in yüngül qırıcı təyyarəsi - F-16 ilə bağlı programını başlatması MiQ-29-un layihələşdirilməsinə ciddi təsir etdi: bahalı, ağır, yüksək radıuslu radarları olan F-15-ə

qarşı Su-27, yüngül F-16-ya cavab olaraq MiQ-29 hazırlanmağa başlandı. Silahlanmasında iç dayaqlarda daşınla bilən, orta məsafəli hava-hava tipli Vimpel R-27, idarəedilməyən bomba və raketlər daxildidir. Yan dayaqlarda hava döyüşləri üçün R-73 və köhnə tipli R-60 daşınla bilər. Təkmillesdirilmiş versiyaları lazer başlılı, elektro-optik və hava-yer tipli raketlər də daşıya bilirlər.

Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200-1800 metr olan, eksər Sovet hərbi təyyarə və vertolyotlarında夸raşdırılan QS-301 tipli aviatopla təchiz edilib.

- "TURAZ Şahini - 2016" təlimləri ilə bağlı nə deyə bilərsiniz?

- Bu təlimlər həm biz təyyarəçilər, həm də Azərbaycan



Herbi Hava Qüvvələri üçün tərixi ehəmiyyətə malikdir. Cünki ilk dəfə olaraq ölkə xaricində, başqa bir dövlətin səmələrində Azərbaycan təyyarələri uçurdu. Məhz bu təyyarələrdən birinin pilotu olduğum üçün çox xoşbəxt idim.

- Piltolarımızın beynəlxalq təlimlərdə rolü barədə nə deyə bilərsiniz?

Azərbaycan pilotlarının kifayət qədər təcrübəsi var. Hər birimiz idarə etdiyimiz təyyarənin taktiki-texniki xüsusiyyətlərinə dərindən bələdik. Lakin bu təlimlər çərçivəsində biz F-16 qırıcı təyyarələrində, həmçinin türk pilotlar MiQ-29 qırıcı və Su-25 bombardmançı təyyarələrində şərti əməliyyatlar keçirdik. Bəzən türk həmkarlarımız da bizim bilik səviyyəmizdən yararlanırlar. Bu təlimlərde qazandığımız uğurlar, gələcək qəlebələrimizin müdafiəcisiidir.

- Son olaraq nə demək istəyirsiniz?

Yaradılan şərait, göstərilən diqqət və qayğı üçün ilk önce Ali Baş Komandanımıza, Müdafia nazirinə, Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanlarına təşəkkürümüz bildirirəm. Həmçinin Vətənimizin keşyində duran hər bir əsgərə, zabitə demək istəyirəm ki, ədalətli mübarizəmzdə qəlebə bizimdir...

Söhbəti apardı:
baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"

(Əvvəl 3-cü səhifədə)

İgidlərin ünvani

mizdən biridir. "Kollektivdə həm onun xətrini çox istəyir. Nə qədər tələbkardırısa, bir o qədər də qayğılaşır, heç kəsin problemini diqqətdən kənar saxlamaz. Birdən yaxınlıqda mina partlayışı eşitdi. Bir neçə yoldaşımız yaralandı, cəsur komandirimiz də onlardan biri idi. Komandirə kömək edib onu həkimlərə çatdıranda yənə dedi ki, ay Elşad, axı niye gəlmisən, indi sən ailənə ad günüñə qeyd etməliyidin. Sözün açığı, həyatının ən ağır məqamında onun dilindən eşitdiyim bu sözər məni yamanca kövrəltdi. Yaralarından qan sıçrayan komandirimin sözləri indi də qulaqlarımızdır: "Elşad, eybi yox, sonra qələbəmizlə birgə qeyd edərik." Indi o, hərbi hospitalda müalicə olunur, sağ olsun həkimlərimiz, onu xilas edə bildilər."

- Yəqin tez-tez zəngləşir-sən?

- Əlbəttə. Elə bir dəyərli komandiri, sadıq döyüşçü dostu unutmaq olarmış! - Aflah ona şəfa versin. Biz daim onu xa-

tırlayacaqıq. Nə vaxt Bakıya gedəsi olsam, birinci ona baş çəkəcəm.

Tankçılar öndə vuruşublar

Aprel döyüşünün ön cərgəsində vuruşanlar sırasında tankçılarımız da olublar. İllerle təlimlərde qazandıqları təcrübə onların köməyinə gəlib. "Dəmir at"ların sahibləri düşmən üzərində şığıyaraq onlara göz açmağa imkan verməyiblər. Döyüşləri idarə edən zabitlər də səhərətindən qeyd edirlər ki, tanklارımızın gurultusu işğalçıları vahiməyə salmışdı.

- Ermənilər tanklarımızın irəliləməsini görçək səngərlərini atıb qacaqşağa başlıdlar, - deyə vaxtilə əlahiddə tank taborunda xidmet keçmiş, indi isə cəbhə xəttindəki motoatıcı hərbi hissənin cavabdeh zabitlərindən olan Vilayət Quliyev bizimlə səhətində bildirdi. - Yeri gəlmışkən, gizir Azad Mərdəliyevin komandiri olduğu

tank heyətini nümunə göstərmək istərdim. Yaxşı olar ki, aşağı yamacda gördüyüնuz tankın yanına gedib onun heyətindən qeydlər götürəsiz.

Zabitin göstərdiyi istiqamət də üzərində üçrəngli bayraqımız daşgalanan tankın yanına gedirəm. Ağır döyüşdən çıxmış heyət üzvləri öz tanklarına texniki qulluq göstərirdilər.

- Gizir Paşa Mehdiyev, - deyə özünü təqdim edən qarayañız hərbçimizle görüşürəm. Uz-gözündən cəsurluq hiss edilən gizirlər tanışlıqdan sonra məlum döyüslərə atıldıq günlərlə bağlı xatirələrini bölüşməyi xahiş edirəm.

- Bize komanda gəldi ki, düşmən mövqelərimizə soxulmaq üçün aramsız artilleriya atəşli ilə hücum keçib, - deyir gizir. - Tez maşınlara əyləşib savaş xəttinə irəlilədik. Düşmənə sağ cinahdan zərbə vurmaq üçün tapşırıq almışdı. Təlimlərdə qazandığım nəzəri və praktik biliklərə əsasən yaxşı bilirdim ki, düşməni darmadağın etmək üçün qəflətən

hücumu keçib qarşı tərəfin döyüşçülərini vahiməyə salmaq lazımdır. Belə də etdik. Vaxt itirmədən mövqeyimizi dəyişirdik ki, ermənilər bizi vurmağa imkan tapmasınlar. Bir dəfə sərrast atəşimizle düşmənin bir UAZ-nı, sonra isə onların bir neçə tankını və digər texnikalarını vurub sıradan çıxardıq.

Paşa tank heyətində tuşlayıcı olduğunu qeyd edərək hazırlıda hospitalda müalicə olunan yaralı komandirləri gizir Azad Mərdəliyevin şücaətindən ağızdolusu söz açdı və qeyd etdi ki, özü burada olmasa da, birinci onun adını qeyd etsemiz, yaxşı olardı. "Təcrübəli cavuş Müşviq Kamranov da bizim heyətin üzvüdür", - deyə yanındakı döyüşçü yoldaşının da adını qeyd etməyimi bildirdi.

Vətən igid oğullarının hesabına qorunur. Aprel döyüşlərində zəfər qazanmış qəhrəman əsgər və zabitlərimiz öz rəşadətləri ilə sübut etdilər ki, cəbhə bölgəsi, doğrudan da, igidlərin ünvanıdır, burada yalnız Vətəninə, xalqına qələbə bağlı olan oğullar xidmət edirlər.

**Polkovnik-leytenant
Arif PƏNAHOV,
"Azərbaycan Ordusu"**



Vətənpərvərlik

“Hər zaman yurdumuza, millətimizə bağlı olmalıyıq”

Ümummilli lider Heydər Əliyev:

Əziz gənclər!

Siz Azərbaycanın bu günü və gələcəyiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!



Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rüfahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız qəhrəman övladlarının gənc nəslə tanıtılması istiqamətində irimiqyaslı işlər görür. Bu tədbirlər yeniyetmələrə vətənpərvərlik hissini aşanmasında böyük rol oynayır.

Sumqayıt şəhər 3 sayılı tam orta təhsil müəssisəsi Milli Qəhrəman Mətləb Quliyevin adını daşıyır. Əvvəlcə şəhid qəhrəmanımızı tanıyalıq.

O, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olub.

9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdu. İbtidai siniflərdə oxuduqdan sonra təhsilini Sumqayıtdakı 13 sayılı orta məktəbdə davam etdirmişdi. Hərbçi olmaq həvəsi onu C.Naxçıvanski adına Hərbi Liseyə getirir. Burada hərb elminin sirlərinə dərindən yiyələnir. Yaxşı bilirdi ki, o vaxt Vətənin peşəkar hərbçilərə ehtiyacı vardır. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermenilərin elində idi. Əsgərlərde ruh yüksəkliyi yaratmaq lazımdı. Mətləb pulemyotu əlinə götürüb düşmən üstünə şığıyır. Onlarla düşmən yaraqlısi yerə sərilir. Erəməni quldurları pulemyotun parağında güllənin qurtardığını hiss edərək, hər tərəfdən hücuma keçirlər. Mətləb bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Adını daşıdığı Sumqayıt şəhər 3 sayılı orta

vərlik ruhunda təbiyə etmək və şagirdlərə Vətəni sevməyi, qorumağı öyrətmək əsas məqsədimizdir, - deyir direktor. - Rəhbərlik etdiyim kollektivlə bu istiqamətdə xeyli işlər görülür. Azərbaycanın 20 fəzələrinin işgaldə qaldığı bir vaxtda mübariz gənclər yetişdirmək üçün əlimizdən gələnlə əsirgəmirik.

Sonra məktəbin hərbi hazırlıq otagoña gedirəm. Girişdə Milli Qəhrəmanların stendləri göz oxşayır. Gənclərin çağırışaqdərki hazırlığı fənnini tədris edən Mübariz Muradov ehitiyatda olan mayordur. 2005-ci ildən bu məktəbdə işləyir, hərbi bilik və təcrübəsinə şagirdlər bələşür. Mübariz müəllim mühabibədə iştirak edib. 2000-ci ildə ordudan tərxis olunub. İctimai fəallığı ilə seçilir. Sumqayıt şəhər Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. Sınıfdəki səliqə-sahman, divarda asılan hərbi geyimlər və sira intizamını eks etdirən plakatlar müəllimin işinin öhdəsindən layiqince göldüyini deməyə əsas verir. Əsgərlərin



iliin ən yaxşı müəllimi adına la-yiq görülüb.

- Məktəbimizin komandası "Cəsurlar" və "Şahinlər" hərbi idman oyunlarında şəhər və zona birinciliyində dəfələrle qalib olub. Həmçinin, respublika final yarışında iştirak edib və fəxri fərmana layiq görülüb, - deyir hərbi rəhbər.

Öz bilik və bacarıqlarını şagirdlərə çatdırmaqdan zövq alan keçmiş döyüşçüyə görə, hərbi sahədə hazırlıqlı gənc nəslin yetişdirilməsi gününə vacib məsələsidir. "Bunun üçün də şagirdləri mənəvi-psixoloji, fiziki cəhətdən hazırlamaq, onlarda yüksək ictimai fəallıq və şüurluluq təbiyə etmək lazımdır."

Həmin gün dərsdə fəal iştirak edən şagirdlərin bir neçəsi ilə həmsöhbət olur. Atasının Qarabağ mühabibəsində, Ağdərə uğrunda döyüşlərdə

sədlə hərbi biliklərə həvəsə yiyələnirik. Nizamnamələr, silahlar, hərbi geyimlər haqqında məlumat alırlıq. Bu bizi hərbi xidmətə hazırlayır."

Sonra həmsöhbətim Bəkir İsmayılov olur. O deyir:

- Hüquqşunas olmaq istəyirəm. Lakin ən birinci arzum Azərbaycan əsgəri olmaq, Vətənə xidmət etməkdir. Çünkü hər gəncin ən böyük amali döyüşü kimi yetişmək və Vətənin müdafiəsinə hər an hazır olmalıdır. Hərbi biliklərə yiyələnmək, silah və texnika haqqında öyrənmək orduya olan sevgimizi daha da artırır.

Daha sonra Əfsanə Rüstəmli fikirlərini bölüşür:

- Mənim əmim də hərbçidir. Arzum hərbçi olmalıdır. Milli Aviasiya Akademiyasının tələbəsi olmaq istəyirəm. Məktəbimizdəki vətənpərvərlik təbəyesi bu istəyimi daha da artırır. Torpaqlarımızı işgal etmək üçün döyüşlər başlayarsa, mən də Vətən oğulları ilə bir sırada düşməni məhv etmək üçün əlimdən gələni edərəm.

Hərbçi olmaq istəyən Məhəmməd Hüseynovu dinləyirəm:

- Mübariz müəllimin hərbi xidmət haqqında biliklərini biziylə bölüşməsi və aşıladığı vətənpərvərlik hissi məndə də hərbçi olmaq istəyi yaradıb, - deyir şagird. - 45 dəqiqəlik dərs zamanı sanki xidmətdə olur. Yataqxanani eks etdirən otaqda əsgərlərin yaşayış şəraitini görürük. Öz xidmətimlə məktəbimizin və hərbi müəllimimizin başını uca tutmaq üçün daim çalışacam.

Sonuncu həmsöhbətim isə Asiman Rəsulzadədir.

- "Açıq Qapı" günü hərbi xidmətdə olan yaxın qohumunun görüşüne gedəndə, əsgərlər üçün yaradılan şəraitlə tanış olmuşam. Təzə yataqxanaları, hamam-camaşırxanaları, təmiz və səliqəli yemekxanaları şəxsən görmüşəm. Hətta əsgər yeməklərindən də dadmışam. Bu cür şərait Vətənə sevgimizi daha da artırır. Biz də güclü ordumuzun sıralarında xidmet edəcəyimiz günü həvəsə gözləyirik, - deyə o, bildirir.

Mahmud MÖHBALIYEV,
"Azərbaycan Ordusu",
fotoğraf müəllifidir



məktəbin həyətində büstü ucaldılıb. Yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.

Milli Qəhrəmanın adını daşıyan məktəbdə olduğum zaman buradakı səliqə-sahman, nizam-intizam diqqətimi cəlb edir. Məktəbin direktoru Tirməxanımla salamlaşırıq. Qeyd edim ki, vətənpərvər müəllimin özü dəfələrə döyüş bölgəsində olub. İki oğlu mühabibə iştirakçılarından.

- Gənc nəsl hərbi vətənpə-

yataq və məisət şəraitini eks etdirən gusədə ikimərtəbeli əsgər yatağı, hamam levazimatları yerləşdirilib. Şagirdlər burada əsgərlərin məisətinə öyrənirlər. Qabaqcıl hərbi rəhbər şagirdlərə vətənpərvərlik ruhunun aşınmasına xidmətlərinə görə dəfələrə fəxri fərmanla təltif edilib. 2008-2009-cu ildə Sumqayıt şəhər ümumtəhsil məktəbləri arasında gənclərin çağırışaqdərki hazırlanıq fənninin tədrisi üzrə

iştirak etdiyini və ikinci qrup Qarabağ əlili olduğunu deyən Elşən Hüseynli bildirir ki, hər birimiz yurdumuzu, milletimizi sevən igid əsgərlər olmaq istəyirik. "Lakin vətənpərvərlik hissi sadəcə hərbi xidmət keçməklə bitmir. Hər zaman Vətənə, millətə bağlı olmalıdır. Xidmətimizi başa vurdudan sonra hansı peşəyə yiyələnsək də, ən başlıca məqsədimiz Azərbaycanın mənafeyini qorumaq olmalıdır. Bu məq-



Bəşər həmisi gecənin səhərinə tələsib. Hərdən "Gəl, ey səhər!" de deyib. Dəməyib, haraylayıb, arzulayıb ki, duyğularını səhərin yelləri tələndirsin. Bəz torpaq? Qarabağımız neçə illərdi könül xoşluğulla açıla səhərinin həsrətindədi. "O səhərin özü gəlməyəcək, o səhəri amalını, eqidəsini, yaşam fəlsəfəsini Ay işığı bildiyim (bildiyimiz) oğullar yetirəcək Qarabağımıza!" - düşünmüşəm həmisi. Cəbrayılın Lələtəpə (Lələ-İlahi) yüksəkliyinə yetirdiyi kimi...

Aylı gecələr də könül xoşluğu olur; gecənin qaranlığını dilimləyib yola çıxanların ayaqları altına atır Ay işığı - Ayın ağıapaq işığı. O işiq üzü də yerinə gedənlərin uğuruna dönür...

Baxışlarında Ay işığı sezdim, Ay işığı gördüğüm əsgərlərimizin əhatəsindəyəm. Hələki, baxışlarımızdan - işığa təşənə baxışlarım işqli baxışların sözsüz metləblərini dini məkdədi. O baxışlar uca ruhların zərrələridir, bu zərrələr kön'lümü telləndirir. Əllərim qətiyyəti, cəsarəti, Vətən sevgisi qaranlığa (mühərabəyə) Ay işığı olanların əllerində isinir. Sabahın səhərinə bu oğulların işığından sonra anama, bələcə bacım Könülə görə işleyəcəyimə qərar verdim. O vaxta kimi qələbə gününəcən xidmət eləmək

bu işığın nəhayətsizliyində. Ərazi bütövlüyüümüzü bu zərre-işiqlər bərpa eleyəcək. Bu işiq ona görə buncu əzizdi mənə (bize). Yayı istisində bu əsgərlərin nəfəsiyle, təməsiylə sərinləyen, soyuqda bu nəfəslə, bu təməslə isinən səngərlər əzəli sərhədlərimizə köçürücəkləri günün həsrətindədi əsgərlərimiz. Onlardan biri də Tahir Misirxanovdu...

Hacıqabulda anadan olub Tahir. O da digər həmyaşidləri kimi nağıl-nagıl, oyun-oyun böyüyüb.

İllər kecib. İşqli bir yeniyetmə olub Tahir. Sığındığı illərin onu işqli cavan elədiyinin fərqinə vərmədən. Bilmirəm, ona bu haqqda deyən olubmu-olmayıbm. "Ay işığı" deyilməli mətləbin söz təsdiqidə: İşqli oğuldu Tahir. Anası Yegane də bilsin, qızları Yeganə də, Zemfira da, bacısı Körül də. Atası İmanın ruhu da görsün bu işığı.

Tahir 2006-ci ilde hərbi xidmətə çağırılıb. 2008-ci ilə kimi xidmət edib. "Neca xidmət elədin?" - soruşturmam; "Görünən dağa nə bələdçi?" - deyimi düşür yadıma...

Sözərası "1992-ci ilde Zengilanda Şükürabaz yüksəkliyində bir əsgər baxışlarını qarşı yaxadan üzmədən torpağı sıqlayırdı. "Nə düşünürsən, əsgər bala?" - soruşturdum. Alını ovusdurub qətiyyətə "Torpağı..." dillənmişdi" - dedim. Tahir baxışlarını baxışlarından üzüb Lələtəpəyə sarı boylandı. "Bizim də səhbətlərimiz həmisi torpaqla bağlı olub", - dedi. Duydum ki, işgal olunmuş torpaqlarımızın harayı Vətənin nə olduğunu dərk elədiyi vaxtlardan bəri onun da düşüncələrini titrədirmiş. Hərbi xidmətdə olanda atası rəhmətə gedib. "Nə gizlədim", - deyir Tahir. "Onda xidmətimi başa vurandan sonra anama, bələcə bacım Könülə görə işleyəcəyimə qərar verdim. O vaxta kimi qələbə gününəcən xidmət eləmək

niyyətindəydim..." ...


Tərxis olunduqdan sonra bir il işləyib.

Aradan illər keçəsə də, o bir ilin gecələrini necə səhər elədiyi texmin eləmək çətin deyil; ürəyini, belə demək mümkünsə, səngərlərdə qoyub gələnlər üçün gecələr uzun olur. Gecələrin səhərəne can atanlara elə gəlir ki, zaman lengiyr. "Ləngiyan zaman"ın sıxıntılarını Tahirin özü yumşaldırdı: yenidən or-

tapşırıq alırdı. "Həyəcan keçirirdim?" - soruştırmışım istəyirdim. Könlümdən keçənləri duyubmus kimi, "Bir az həyəcanlıydım", - dedi. "Hədəfdən yayılan atəş döyüşün gedisində təsir göstərir. Buna imkan verməməliydim." Gülmüşün. Uşaqlığında bir kəlam eşitmışdım: "Öv bərəsində vurular." Mətləbin aydınlığıyla başa düşürem...

Kurslarda trenajor sistemin-

Ay işığı



(Oçerk)

də çox məşqlər eləmişdi. Komandirləri onun bacarığından, qabiliyyətindən razı qalırdı. Bu dəfə döyüsdəydi. Bu dəfə düşmənin tankları olacaqdı, döyüşü üçü, döyüşçü qabiliyyəti olacaqdı, döyüşcünün işgaldən azad ediləcək torpaqlarımıza, ümumən Vətən sevgisi ilə bu sevgiye paxillaşanların qara niyyətinin daşıyıcısı olan tanklar olacaqdı...

...Üç tank göründü. Üç ölüm maşını gəldirdi təmas xəttində tərəf. Müdafiə səddini yarmaq, döyüşçülərimizi səngərdən çıxartmaq, öldürmək niyyəti ilə gəlirdi. "O anda üreyimdən gözlərime işq axdı elə bil", - deyir Tahir...

Bir-birinə söykəkli üç atəş açıldı. Tankların üçü də alıdı. Onda Tahirin yanın tanklara hansı maraqla baxdığını təsəvvür edəcək. Təhirdən "İmkan olanda hansı mahnını dinləyirsən?" - soruştum. Anı olaraq duruxdu. Sonra ağır-ağır "Vətən deyən, torpaq deyən bütün mahniları", - dedi...

...Könlümdə Ay işığı, Lələtəpəyə baxdım. Tahir də o səmtə baxırdı...

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"

Silahlar

RPQ-7V2 40 mm çaplı tank əleyhinə əl qumbaraatanı



RPQ-7V2 40 mm çaplı tank əleyhinə əl qumbaraatanı dəfəmənin tank, özüyəriyən artilleriya qurğuları və digər zirehli vasitələri ilə mübarizə üçün növərdə tutulub. Bundan başqa, qumbaraatanı dəfəmənin yüngül silinacaqlarında, həmçinin səhər tipi tikililərində yerləşən canlı qüvvəsinin məhv edilməsi üçün istifadə oluna bilər.

RPQ-7V2 40 mm çaplı tank əleyhinə əl qumbaraatanı ni-

xıcı mexanizmdən ibarətdir. Lüle qumbaranın istiqamətlənməsi və atış zamanı barıt qazının çıxmazı üçündür.

Döyüş vəziyyətində uzunluğu 960, desantlanma vəziyyətində isə 630 millimetrdir.

Bu silahlardan PQ-7, PQ-7M qumbaralarının atışı nəzərdə tutulub, atış zamanı barıt qazı lülədən sərbəst çıxdığına görə təpmə olmur. PQ-7 qumbarasının atış zamanı başlangıç sürəti saniyədə 120, PQ-7M qumbarasınınki isə 140 metrdir. Qumbaraların maksimal sürəti saniyədə 300 metrdir.

RPQ-7V2 40 mm çaplı tank əleyhinə əl qumbaraatanının nişangah məsafəsi 500 metrdir.

Silahın optik nişangahla birləşdikdə çəkisi 6.3 kiloqramdır.

RPQ-7V2 40 mm çaplı tank əleyhinə əl qumbaraatanı ölkəmizdə də istehsal edilir.

"Azərbaycan Ordusu"

Xarici hərbi xronika

Hindistan 36 ədəd Rafaele qırıcısi alacaq



Dehli şəhərində Hindistanın baş naziri Narendro Modi və Fransa Prezidenti Fransua Orland arasında 36 ədəd Fransa istehsali Dassaut Rafaele qırıcısinin alınması haqqında memorandum imzalanıb. 2015-ci ilde Hindistan "MMRCA" tenderində 126 ədəd qırıcıının alınmasını nəzərdə tutulmuşdu. Sonradan bu ölkə 36 ədəd Rafaele qırıcısinin alınmasına qərar verdi. "MMRCA" son ildə dünyada hərbi aviasiya üzrə keçirilən ən iri tenderlərdən biri sayılıb. Tenderdə müxtəlif növü qırıcılar da nümayiş etdirilib.



"Varyaq" raket kreyseri modernləşdiriləcək

Sakit Okean Donanmasının flaşmanı "Varyaq" raket kreyserinin 2020-ci ilə qədər təmiri və modernləşdirilməsi həyata keçiriləcək. Gəmi yeni müasir radio-texnika və güc qurğusu ilə təchiz olunacaq. Verilən məlumatə əsasən, bu yaxınlarda onun təmir olunacağı müəssisənin adı da açıqlanacaq. Gəminin su basımı 11490 ton, uzunluğu 186 metr, eni 20 metr, həyəti isə 480 nəfərdir. Onun göyərtəsində 16 ədəd gəmileyinə "Vulkan" raket kompleksinin 16 buraxıcı qurğusu da yerləşdirilib.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Polkovnik-leytenant Tağıyev Elnur İsrafil oğluna 2001-ci ilde verilmiş müharibə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Leytenant Tağıyev Anar İmaməddin oğluna 2015-ci ilde verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akadem
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

mayor
Bəxtiyar ƏLİYEV

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) neşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələnərək "Hərbi naşriyyat"ın mətbəsində hazırlanır.
Diapoziyivlərdən çap olunur. Əlyazmalar ray verilmir,
təqdim edilən yazılar müəllifi qaytarılır.

Lisenziya № 361
Sifariş № 184
Nüsxə № 4700